

*1 oktyabr prokurorluq işçilərinin peşə bayramıdır*

## Azərbaycan prokurorluğu qanunun aliliyinin təmin olunmasına xidmət edir

Azərbaycanda prokurorluq orqanlarının tarixi 1918-ci ilin oktyabr ayının əvvəlində başlanır. Ölkenin milli prokurorluq orqanları Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ile Bakı Daire Məhkəməsinin tərkibində yaradılmışdır. Ümummilli lider Heydər Əliyev prokurorluq orqanlarının fəaliyyətə başlaması gününü əsas tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalılmışdır.

Peşə bayramı gününün təsis edilməsi prokurorluğa böyük qayğıının ifadəsi olmaqla yanaşı, eyni zamanda prokurorluq əməkdaşlarının fəaliyyətinin layiqincə dəyərləndirilməsinin təzahürüdür. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi altında 28 noyabr 1998-ci il tarixde keçirilmiş Azərbaycan prokurorluğu orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqdə dərin məzmunlu nitq söyləyən ulu öndər demişdir: «ilk dəfədir ki, Azərbaycanda prokurorluğa belə diqqət və qayğı göstərilir və prokurorluq günü, prokurorların peşə bayramı müəyyən olunubdur. Hesab edirəm ki, müstəqil Azərbaycanın prokurorluğu və prokurorluq orqanlarının əməkdaş-

ları belə bir bayrama layiqdirler». Ümummilli liderin həmin müşavirədə prokurorluq işçilərinə ünvanlanmış dəyərli tövsiyələri və prokurorluq peşəsinə verdiyi qiymət hər bir prokurorluq işçisində xalqına və dövlətinə sədaqət hissini gücləndirməklə böyük ruh yüksəkliyi yaratmışdır.

Xatırladaq ki, məhkəmə orqanlarından fərqli olaraq, bir çox dövlətlərdə prokurorluq müstəqil institut kimi xeyli sonralar yaranmışdır. Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XIV əsrin əvvələrində Fransada kral IV Filipp tərəfindən qoyulmuşdur. Həm Qərb ölkələri, həm də Rusiya prokurorluqlarına bir örnek kimi təsviri olan Fransa Prokurorluğunun təşkili və fəaliyyəti haqqında qanun isə 1586-ci ilde qəbul olunmuşdur. Azərbaycan dövlətində prokurorluq orqanlarının yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrüne təsadüf edir. Bu dövrə AXC-nin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşdur. Olduqca mürəkkəb və ağır şəraitdə dairə məhkəmələrinin tərkibində fəaliyyət göstərən prokurorluq orqanları öz səlahiyyətləri daxilində böyük işlər görmüşlər.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra dövlət orqanları ilə yanaşı prokurorluq və istintaq orqanları da ləğv olundu. Sovet-

ləşmənin ilk illərində bütün həkimiyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması zərurılığını nəzərə alaraq 1922-ci ildə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu və 1936-ci ildən Azərbaycan SSR Prokurorluğu xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarıllaraq birbaşa SSRİ Prokurorluğununa tabe edilməklə ayrıca qurum kimi fəaliyyətə başlamışdır. Sovet həkimiyəti dövründə prokurorluq partiya komitələrinə xidmət edən bir orqan olmuşdur.

Ölkəmiz müstəqilliyini bərpa etdiğdən sonra Azərbaycan Respublikasının Prokurorluq sınıfı mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cina-yətkarlıqla mübarizəyə, qanunçuluğun qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yoluna qədəm qoymuşdur. Ölənin hüquq sistemində vacib rol ola və demokratik cəmiyyətdə özünəməxsus yetutan milli prokurorluq orqanlarının sivil bir orqan kimi formallaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan yol Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfində yeni müstəvidə uğurla davam etdirilən məhkəmə-hüquq islahatları Azərbaycan Prokurorluğu orqanlarının üzərinə yeni, mühüm vəzifə və öhdəliklər qoymaqla daha böyük məsuliyyət və peşəkarlıqla fəaliyyət göstərmələrini tələb edir.

Aslan CƏLİЛОV.

## Milli Musiqi günlənə həsr olunmuş tədbir keçirilmişdir



Qəbələ Mədəniyyət Mərkəzində Milli Musiqi günlənə həsr olunmuş tədbir keçirilmişdir. Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə və Milli Musiqi günlənə

həsr olunmuş tədbirdə rayonun musiqisevərləri və ictimaiyyət nümayəndləri iştirak etmişlər. Tədbirdə incəsənət məktəbinin müəllimləri və şagirdləri leytmotiv musiqi kimi dahi Üzeyir Hacıbəyovun əsər-

lərini ifa etmiş, eləcə də görkəmli bəstəkarlarımız Müslüm Maqomayevin, Qara Qarayevin və Fikret Əmirovun əsərlərini səsləndirmişlər. Konsertdə məktəbin xoreografiya sinfinin şagirdləri Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından səhnəcik göstərmişdir. Çıxış edənlər dahi Üzeyir sənətinin gözəlliyyindən və rəngarəngliyindən söhbət açmış, Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı böyük xidmətlərini vurgulamışlar.

Foto İ. Vəlizadənindir.

**QƏBƏLƏ RAYON İCRA HAKİMİYYƏTİ BAŞCISININ 2015-ci İLİN OKTYABR AYINDA YERLƏRDƏ KEÇİRƏCƏYİ QƏBULLARIN VƏ GÖRÜŞLƏRİN QRAFIKİ**

Tədbirin keçiriləcəyi yaşayış məntəqəsinin adı (şəhər, qəsəbə, kənd)	Tarix	Görüşün keçiriləcəyi yer və vaxtı
Soltannuxa kəndi	06.10.2015	Kənd məktəbi, saat 15 <sup>00</sup>
Tüntül kəndi	13.10.2015	Kənd məktəbi, saat 15 <sup>00</sup>
Nic qəsəbəsi	20.10.2015	Qəsəbə məktəbi, saat 15 <sup>00</sup>
Yemişanlı kəndi	27.10.2015	Kənd məktəbi, saat 15 <sup>00</sup>

**Qəbula devət olunurlar:** təhsil, səhiyyə, mədəniyyət və turizm səbələrinin, hüquq-mühafizə orqanlarının, əhalinin sosial müdafiəsi, məşğulluq, gigiyena və epidemiologiya mərkəzlərinin, dövlət sosial müdafiə fondunun, poçtamtın, telekommunikasiya qoşşağıının, elektrik şəbəkəsinin, yol istismar, baytarlıq, qaz istismar, suvarma sistemləri, meşələrin bərpası və mühafizəsi idarələrinin rəhbərləri.

## "Gəlin mütaliə edək"

Gələcək nəsillərin savadlı, mədəni, ağıllı şəkildə formalaşması üçün ən əsas vasitələrdən biri mütaliədir. Kitab oxumaq insan düşüncəsinin, xarakterinin, formalaşmasında əsas rol oynayan mənbələrdən biridir. Elmi araşdırılmalara görə kitab oxumaq stresi azaldır, zehni açır, beyni aqresiyadan xilas edir, təbiəti, cəmiyyəti anlama və şərh etmə qabiliyyətini təmin edir. Mütaliə həmçinin məlumat bazamızı artırır, söz xəzinəmizi zənginləşdirir. Mütəxəssislər qeyd edirlər ki, mükəmməl insan kimi formalaşmaq üçün böyük yazıçıların, alımların əsərlərini mütləq oxumalıdıq. Bunun sayəsində düşüncələrimiz inkişaf edər, həm də danışq qabiliyyətimiz gözəlləşər. Odur ki, hər bir oxucunun müasir biliklər əldə etməsi üçün mütaliə prosesində məntiqi əlaqəyə, sistemliliyə diqqət yetirmək lazımdır.

Biz də Qəbələ Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi olaraq oxucuları kitabxanaya cəlb etmək, onları yeni kitablarla tanış etmək üçün 15 sentyabrdan etibarən bir həftə davam edən "Gəlin Mütaliə edək" başlığı altında sərgi təşkil etdik. Sərgi böyük oxucu kütləsinin marağına səbəb oldu. Sərgidə elmi, siyasi, tarixi, bədii, və incəsənət sahəsinə aid nümayiş etdirilən kitablar sərgiye gələn oxucuların diqqətinə çatdırıldı.

Hal-hazırda böyük oxucu kütləsinə sahib olan Qəbələ MKS bu cür sərgilər açaraq oxucu kütləsinə daha da genişləndirmək, oxucularla işi günün tələbləri səviyyəsində qurmaq, mütaliə sorğularını tam və dolğun ödəmək üçün oxuculara xidməti daha da genişləndirir.

**Ülkər QƏDİROVA,**  
Qəbələ MKS-in operatoru.

## Muzeydə yeni guşə

Qəbələ Rayon Tarix-Diyarşunaslıq Muzeyində ekspozisiya olduqca zəngindir. Bu zənginlik içərisində 1950-ci illərin istehsalı olan patifonda valların dinlənilməsi üçün bütün ziyyarətçilərə şərait yaradılır. Bunun üçün muzeydə xüsusi guşə yaradılmışdır Guşədə 50—80-ci illərin yadigarları olan milli xəzinəmizin gözəl nümunələri, qızıl səsleri vallarda qorunub saxlanılır. Əlamətdar gün münasibətilə bütün ziyyarətçilərə dahi sənətçilərimiz; Şövkət Əlekberova, Hacı Xanməmmədov, Xan Şuşunski, Cabbar Qaryagdiov, Yavər Kələntərli, Sara Qədimova və s. kimilərinin ifasında xalq mahnıları səsləndirilir.

## Şəhərimizdə yenilik

Qəbələ şəhərində piyadaların yollarda, xüsusən, piyada kecidilərində təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin "Sığnal ilü" şöbəsinin Qəbələ rayon sahəsi, Qəbələ Rayon Polis Şöbəsi və dövlət yol polisi bölməsi ilə six əməkdaşlıq şəraitində mühüm tədbirlər həyata keçirir. Son günlərdə şəhərdə ki məktəblərin önündəki və piyadaların şox istifadə etdiyi digər piyada kecidilərinə güneş enerjisi ilə işləyən xəbərdarlıq nişanları qoyulmuşdur. Axşamlar işıqlanan bu işarələr şəhərimizə gözəllik verməklə yanaşı, piyadaların yollardan təhlükəsiz kecidini təmin edir. Bu işlərde sahənin reisi Əli Qarayevin əməyi böyükdür.

**"Qəbələ".**